

**Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 2018- ci il 16 may  
tarixli Ü-012 nömrəli əmri ilə təsdiq edilmiş  
Azərbaycan Respublikasına idxal edilən ət və ət məhsullarına dair**

**BAYTARLIQ TƏLƏBLƏRİ**

Azərbaycan Respublikasına idxala məhsulun ixracata tədarükü haqqında ixracatçı ölkənin mərkəzi dövlət baytarlıq xidmətinin icazəsinə malik və onun daimi nəzarətində olan ət emalı müəssisələrində sağlam heyvanların kəsimi və emalından əldə olunmuş ət və ət məhsullarına icazə verilir.

Azərbaycan Respublikasına ixrac üçün nəzərdə tutulmuş heyvanlardan olan ət ixracatçı ölkənin dövlət baytarlıq xidməti tərəfindən aparılan kəsimdən öncə baytarlıq müayinəsindən, onlardan olan cəmdəklər və orqanlar isə kəsimdən sonra baytarlıq-sanitariya ekspertizasından keçməlidir. Ətin insanın qida üçün istifadəsinə yararlı olması təsdiq edilməlidir.

Cəmdəklərin (yarım cəmdəklər, dörd yerə kəsilmiş cəmdəyin hər bir hissəsi) üzərində mal-qaranın kəsiminin aparıldığı ət kombinatının (ət soyuducu sallaqxana) adının və ya nömrəsinin göstərilməsi ilə dövlət baytarlıq nəzarətinin aydın möhürü olmalıdır. Kəsilib hazırlanmış ət və ya poliblokun üzərində damğalanma işarəsinə (baytarlıq möhürü) malik olmalıdır. Damğalanmış etiket qablaşdırmanın üzərinə açma zamanı etiketin bütövlüyünün pozulmasının mümkün olmaması tərzdə yapışdırılmalıdır.

Ət və ət məhsulları heyvan xəstəliklərindən rəsmi olaraq azad təsərrüfatlarda və inzibati ərazilərdə saxlanılmış, sağlam heyvanların kəsimindən əldə olunmalıdır, o cümlədən:

- A) bütün heyvan növləri üçün:
- ölkə ərazisində son 3 il ərzində - donuzların Afrika taunundan;
  - ölkə ərazisində son 12 ay ərzində - dabaq xəstəliyindən;
- B) iribuynuzlu heyvanlar:
- BEB-in "Beynəlxalq Sağlamlıq Məcəlləsi"nin tələblərinə uyğun olaraq ölkə ərazisi - iribuynuzlu heyvanların süngərvari ensefalopatiyası və qoyunların skrepi xəstəliyindən;
  - ölkə ərazisi son 12 ay ərzində - iribuynuzlu heyvanların taunu, kontagioz plevropnevmoniya, vezikulyar stomatit, xırdabuynuzlu heyvanların taunu;
  - təsərrüfatın ərazisi son 6 ay ərzində - vərəm, brusellyoz, leykoz;
  - təsərrüfatın ərazisi son 20 gün ərzində - qarayara, emfizematozlu karbunkul;
- C) qoyunlar və keçilər:
- BEB-in "Beynəlxalq Sağlamlıq Məcəlləsi"nin tələblərinə uyğun olaraq ölkənin ərazisi - iribuynuzlu heyvanların süngərvari ensefalopatiyası və qoyunların skrepi xəstəliyindən;
  - ölkə ərazisi son 12 ay ərzində - blutanq, iribuynuzlu heyvanların taunu və kontagioz plevropnevmoniyası, xırdabuynuzlu heyvanların taunu;
  - təsərrüfatın ərazisi son 3 il ərzində - adenomatoz, medi-visna, artrit-ensefalit;
  - təsərrüfatın ərazisi son 12 ay ərzində - qoyun və keçilərin çiçəyi;
  - təsərrüfatın ərazisi son 6 ay ərzində - vərəm, brusellyoz;
  - təsərrüfatın ərazisi son 20 gün ərzində - qarayaradan azad olmalıdır;
- D) donuzlar:
- ölkə ərazisi son 12 ay ərzində - donuzların vezikulyar stomatit xəstəliyi;
  - inzibati ərazisi son 12 ay ərzində - donuzların klassik taunu, Aueski xəstəliyi, donuzların enteroviruslu ensefalomieliti;
  - təsərrüfatın ərazisi son 3 il ərzində - trixenellyoz;
  - təsərrüfatın ərazisi son 12 ay ərzində - donuzların reproduktiv-respirator sindromu;

- t s rr fatın  razisi son 20 g n  rzində - donuzların qarayarası v  qızıl yeli x st liyindən azad olmalıdır.

B t n c md kl r trixenellyoza g r  m nfi n tic  il  m ayin  olunmalıdır. Mal v  qoyun  ti istehsalında heyvanların daxili orqanları v  toxumalarından istifadə olunmamalıdır.

 t v   t m hsulları t rkibində gen m h ndisliyinin  sulları v  ya dig r genetik c h td n modifikasiya edilmiŐ m nb l r vasit sil  istehsal edilmiŐ xammal t rkibli yeml rl  yeml ndirilm miŐ heyvanların k simindən alınmalıdır.

AŐağıdakı  t v   t m hsullarının Azərbaycan Respublikasına idxalına icaz  verilmir:

- k simdən sonra baytarlıq-sanitariya ekspertizası zamanı dabaq, taun, anaerob infeksiyalar, v r m, leykoz v  dig r yoluxucu x st likl r  xas olan d yiŐiklikl r, helmintl r  m ruz qalma (sisterkoz, trixenellyoz, sarkosporidioz, onkoderioz, exinokokkoz v  s.), h m inin m xt lif madd l rl  z h rl nm l r zamanı;

- saxlama m dd tində donunun a ılması zamanı;

- xarab olma  lam tl rin  malik;

- dondurulmuŐ  t  c n s m kl rd   z l  qalığında m nfi 8 d r c  Selsid n yuxarı temperatura malik v  soyudulmuŐ  t  c n m sb t 4 d r c  Selsid n yuxarı temperatura malik;

- daxili orqanların qalıqları il  yeml ndirildikd , toxumalarda qan sızmaları, t mizl nm miŐ absesl r, mozalanın s rf l ri, t mizl nm miŐ seroz qabıqlar v  t mizl nm miŐ limfatik d y nl r, mexaniki qatqılar, h m inin  t  xas olmayan r ng, iy, dad (balıq, d rman vasit l ri, otlar v  s.) olduqda;

- t rkibində konservl Ődirm  vasit l ri olan;

- salmonella v  ya dig r bakterial infeksiyalarla  irkl ndirilm miŐ;

- r ngl ndirici madd l r, ionlaŐdırıcı iŐıq sa anlar v  ya ultrab n vŐ yi Ő ularla iŐl nm miŐ;

- istifad si  zr  t vsiy  edilmiŐ m dd tl rd n gec k simdən  nc  yeridilm miŐ t bii v  ya sintetik estrogenl rin, hormonal madd l rin, tireostatik preparatların, antibiotikl rin, pestisidl rin v  dig r medikamentoz vasit l rin t sirin  m ruz qalmıŐ heyvanların k simindən alınmıŐ.

 tin mikrobioloji, kimyevi, toksikoloji v  radioloji g st ricil ri Azərbaycan Respublikasında q vvədə olan baytarlıq v  sanitariya t l bl rin  cavab verm lidir.

Tara v  qablaŐdırma materialı bird f lik istifadə  c n olmalı v  gigiyenik t l bl r  cavab verm lidir.

N qliyyat vasit l ri ixracat i  lkədə q bul edilmiŐ qaydalara uyğun iŐl nilir v  hazırlanır.

Hazırkı t l bl rd  g st rilmiŐ Ő rtl rin yerin  yetirilməsi baytarlıq sertifikatları il  tam t sdiq olunmalı, ixracat i  lk nin baytar h kimi t r find n imzalanmalıdır.

 tin v   t m hsullarının Azərbaycan Respublikasına g nd rilməsi  c n y kl nməsi yalnız idxal i t r find n Azərbaycan Respublikasının Qida T hl k sizliyi Agentliyindən icaz nin alınmasından sonra m mk nd r.